

**MULTİKULTURALİZM DƏYƏRLƏRİNİN
KİTABXANA-İNFORMASIYA MƏKANINDA
TƏBLİĞİ PROBLEMLƏRİ**

XƏLƏFOV A.A.

*Bakı Dövlət Universiteti,
tarix elmləri doktoru, professor,
BMT yanında Beynəlxalq İnformasiyalasdırma
Akademiyasının akademiki,
Əməkdar elm xadimi*

*Multikulturalizm əsrlər boyu xalqımıza xas
olan bir anlayışdır. Əsrlər boyu müxtəlif
dinlərin, millətlərin nümayəndələri
Azərbaycanda bir ailə kimi yaşamışlar.*

*İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti*

Məqalədə coxmədənilik, müxtəlif mədəniyyətlərin elmi statusda təzahürü təhlil edilmişdir. Xalqlar arasında dostluğun bərqərar olmasında multikulturalizm ideyalarının rolü əvəzsizdir. Azərbaycanda multikulturalizm demək olar ki, dünya ölkələri üçün örnək kimi tövsiyə edilmişdir.

Açar sözlər: ideya, multikulturalizm, daşıyıcı, dəyərlər, kitabxana

Müsəir dünyada siyasi və humanitar kataklizmlərin baş verdiyi bir şəraitdə multikulturalizm ideyalarının təbliğinə böyük ehtiyac hiss edilməkdədir. Məhz buna görədir ki, multikulturalizm ideyalarının geniş intişar tapmasına böyük səy göstərən, bu ideyaların elmi-nəzəri əsaslarının formallaşmasına qıymətli töhfələr verən möhtəşəm Prezidentimiz 2016-cı ilin "Azərbaycanda multikulturalizm ili" elan edilməsi haqqında fərman vermişdir. Bu fərman multikulturalizmin dövlət siyaseti, həyat tərzi olan bir ölkənin bütün dünyaya çağırışıdır. Bu çağırış planetimizdə siyasi və humanitar kataklizmlər baş verdiyi bir dövrdə bəşəriyyətin başının üstündə dəhşətli bir kabus doğduğu bir zamanda edildiyindən olduqca böyük siyasi və humanitar əhəmiyyətə malikdir.

Dünyada, xüsusilə demokratiyannın beşiyi sayılan Avropa ölkələrində multikulturalizmdən uzaqlaşmaq, dünya xalqları arasında ayrı-seçkililik toxumu səpmək, ikili standartların tətbiqinə geniş meydən vermək, millatçılık, irqçılık, diskriminasiya, nifrət və dünya dinləri arasında ixtilaf yaratmağa meyl göstərmək, şovinizm siyasətini həyata keçirmək, ksenofobiya, islamafobiya və

digər fobiyalar kimi mürtəcə baxışların formalaşlığı bir şəraitdə multikulturalizm ideyalarının təbliği olduqca mühüm siyasi, ideoloji və mədəni əhəmiyyət kəsb edir.

Bəşəriyyətin yaratmış olduğu ideyalar, fəlsəfi-siyasi konsepsiyalar içərisində multikulturalizm ideyası insanlıq məxsus ən humanist anlayış kimi böyük şöhrət qazanmışdır.

Multikulturalizm-çoxmədənilik, müxtəlif mədəniyyətlərin bir yerda yasadığı cəmiyyəti təyin edən anlayışdır. Təxminən orta əsrlərdə yaranan, tədricən inkişaf edib formallaşan multikulturalizm XXIII yüzillikdən başlayaraq daha geniş miqyasda inkişaf etmiş, yeni-yeni çalar kəsb edərək müxtəlif dövlətlər, ölkələr, xalqlar arasında beynəlxalq dostluq əlaqələrinin qurulmasında, idarə olunmasında əsas elmi-nəzəri mənbə kimi inkişaf tapmışdır.

Orta əsrlərdə Qərbi Avropa ölkələrində, tədricən bütün dünyada feodalizmin zəiflədiyi, kapitalizmin inkişafa başladığı zaman baş vermiş intibah, reformasiya və maarifçilik dövrlərində də multikulturalizm ideyaları inkişaf edib təkmilləşmə prosesini yaşamışdır.

Öz xarakterik xüsusiyyətləri etibarilə olduqca mütarəqqi, kamillik, alimlik, humanizm dövrü kimi qiymətləndirilən intibah dövründə də multikulturalizm ideyalarından geniş surətdə istifadə edilməsi onun proqressiv əhəmiyyətini və miqyasını daha da genişləndirmiş, dünya prosesinə çevrilməsini təmin etmişdir. Vilyam Şekspirin, Leonardo da Vinçinin, Fransua Bekonun və s. əsərləri dünya elmində, təhsilində, ədəbiyyat və incəsənətində mühüm əhəmiyyət kəsb edən əsərləri humanist intibahın ideya-fəlsəfi əsası kimi formalaşdırılmışdır.

Azərbaycan alimlərinin araşdırılmalarına görə, intibah ölkəmizdən də yan keçməmişdir. Azərbaycanda intibahın tarixi XII əsrden başlayır. Azərbaycan intibahının əsas ideya istiqamətləri dahi şair Nizami Gəncəvinin yaradıcılığında öz parlaq həllini tapmış, sonra isə görkəmli mütaffəkkirlər Xaqqanının, Nəsiminin, Füzulinin əsrlərində davam etdirilmişdir. Ümumiyyətə, klassik ədəbiyyatımızın mövzu dairəsində multikulturalizm ideyaları tolerantlıq, ayrı-ayrı xalqları dostluq, qardaşlıq ideyaları ətrafında birləşdirmək arzuları, dinləri bir-birinə yaxınlaşdırmaq cəhdələri geniş yer almış müxtəlif xalqların adət-ənənələrinə hörmət və ehtiram yüksək qiymətləndirilmişdir.

XVI əsrə Qərbi və Mərkəzi Avropa ölkələrini əhatə edən reformasiya hərəkatı Avropa ölkələrinin ictimai-siyasi həyatına olduqca mütarəqqi təsir göstərmiş, dini hegemonluğa, kilsə həyatına böyük zərbə vurmuş, cəmiyyətdə elmin, təhsilin, mədəniyyətin rolunun artmasına ciddi təsir göstərmişdir. Reformasiya hərəkatının həyata keçirdiyi tədbirlər içərisində multikulturalizm ideyaları mühüm yer tutur. Reformasiya hərəkatı xalqların təhsili, təbiyəsi, hüquq bərabərliyi, mədəni inkişafı, tolerantlıq sahəsində əldə etdiyi mütarəqqi nəticələr multikulturalizmin əsaslarının möhkəmlənməsinə müsbət təsir gö-

tərməyə başlamışdır.

XVII-XVIII əsrlərdə multikulturalizm ideyalarının daha da təkmilləşməsinə, bir anlayış kimi formallaşmasına dünyada başlanan maarifçilik hərəkatı da böyük təsir göstərmişdir. İntibah və reformasiya dövründən sonra dünyada başlayan maarifçilik hərəkatı elmə, təhsilin və mədəniyyətin inkişafına böyük töhfələr verdi, cəmiyyətin maariflənməsi kimi olduqca mütarəqqi, humanist ideyaların həyata keçirilməsində mühüm rol oynadı. Maarifçilik hərəkatı bilavasitə multikulturalizm ideyalarının inkişaf etdirilməsinə yaxından kömək etməklə bu mühüm ideyaların elmi-nəzəri əsaslarının möhkəmlənməsinə səbəb oldu. Feodalizmə qarşı yönəldilmiş ictimai-siyasi cərəyan olan maarifçilik mənfi halları, ədalətsizlikləri elmi, humanist, əxlaqi prinisplərin yayılması və təbliği yolu ilə dəyişdirməyə can atıldı. XVIII əsrə qədər davam edən bu cərəyan demək olar ki, dünyanın bütün ölkələrini əhatə etmiş, təhsilin inkişafına, əhalinin maariflənməsinə, şüur səviyyəsinin yüksəldilməsinə təsir göstərmişdir.

Tarixi əxlaq və siyaset məktəbi hesab edən maarif xadimləri, orta əsrləri nadanlıq, fanatizm, dini xurafat, cəhalət dövrü kimi qiymətləndirir, bu bələdan bəşəriyyətin xilas edilməsində maarifçiliyi mühüm vasitə hesab edirdilər.

Bəşəriyyətin işıqlı gələcəyinə inanan böyük alimlərin, mütəfəkkirlərin, yaradıcı ziyalıların maarifçilik hərəkatına qoşulması onun əhəmiyyətini daha da artırdı. Maarifçilik hərəkatı xüsusiətə multikulturalizmin əsas bazasını təşkil edən mədəniyyətin inkişafına mühüm təsir göstərmiş, insan təbiyəsində onun həlliəcili roluna xüsusi qiymət vermişdir.

Özündə ümumbəşeri sərvətləri cəmləşdirən mədəniyyət bəşər tarixinin çox erkən dövrlərində meydana gəlmİŞdir. Meydانا gəlib formallaşlığı ilk gündən mədəniyyət sosial hadisə kimi insanların hayat və fəaliyyəti ilə sıx bağlı olmuş, insanın əli və əqli ilə yaratdığı bütün nailiyyətləri ümumiləşdirmiş, qoruyub saxlamış, nəsildən-nəslə ötürülməsində yaxından iştirak etmişdir.

Cəmiyyətin inkişafında, onun təkmilləşməsində mühüm rol oynayan mədəniyyət bəşəriyyətin yaratmış olduğu ən böyük möcüzədir. Bəşəriyyətin zəkası, biliyi və tarixən yaradılmış təcrübəsi öz ifadəsini mədəniyyətdə təpır. Böyük alman filosofu Hegelin dediyi kimi, xalqların müdrikliyini öyrənməyin yeganə açarı mədəniyyətin əlinədir. Mədəniyyətin yaranması və inkişafı bəşər cəmiyyətinin təşəkkülü ilə sıx bağlı olmuşdur, o, cəmiyyətin inkişafının təməl daşıdır. Orta əsrlərdə və XIX-XX əsrlərdə dünyanın ayrı-ayrı xalqlarının mədəniyyətinin integrasiyası prosesi, bəşər mədəniyyətinin yaranıb formallaşmasına, məzmununa mühüm təsir göstərmiş, onun bütövlüyünü, humanizmini, insan pərvərliyini təmin etmiş, xalqlar birliyinin və dostluğunun təməl daşına çevrilmişdir.

Beləliklə, mədəniyyət - bəşəriyyətin ictimai tarixi inkişaf prosesində ya-

KİTABXANAŞUNASLIQ VƏ İNFORMASIYA

№2-3 (20-21)

2016

ratmış olduğu maddi və mənəvi sərvətlərin məcmusudur. Mədəniyyət həmçinin bu sərvətlərin yaradılmasında, qorunub saxlanılmasında, istifadə edilməsində və gələcək nəsillərə çatdırılmasında da vaxından istirak edir.

Mürəkkəb ictimai hadisə olan mədəniyyətin iki növü vardır: maddi mədəniyyət, mənəvi mədəniyyət.

Maddi mədəniyyət cəmiyyətin maddi istehsalından, texnikadan, maddi nemətlər istehsalına xidmət edən bütün vasitələrdən, tarixi abidələrdən, muzeylərdən və s. ibarətdir.

Mənəvi mədəniyyət isə cəmiyyətin müəyyən inkişaf pilləsində, tarixi şəraitdə meydana gəlib inkişaf edən xalq maarifindən, elmi işlərdən, fəlsəfədən, əxlaqdan, ədəbiyyatdan, teatrlardan və digər mədəni-maarif müəssisələrindən ibarətdir. Mədəniyyət insanın tərbiyə və təhsilində, intellektual inkişafında, biliklərə yiyələnməsində, cəmiyyətin əldə etdiyi, topladığı biliklərin, təcrübənin, vərdişlərin, habelə mənəvi sərvətlərin gələcək nəsillərə çatdırılmasında da mühüm rol oynayır. Təhsil, tərbiyə, xalq maarifinin inkişafı, mədəni quruculuq sahəsində görülən işlər cəmiyyətin əsas sahəsinin göstəricisidir. Cəmiyyətin və insanın hayatında mühüm yer tutan mədəniyyət bəşəriyyətin yaratmış olduğu ən böyük sərvətdir və bütün dünyaya məxsusdur.

Mədəniyyət çoxşaxəli, mürəkkəb bir fenomen olduğundan sistem kimi özünü göstərir və bir çox xüsusiyyətlərə, funksiyalara malikdir. Mədəniyyətin formaca milli, məzmunca beynəlmiləl olması, bütün bəşəriyyətə mənsub olması, mədəniyyətlərarası integrasiya və komunikasiyası prosesinin daimi işlək olması, integrasiya prosesində müxtəlif xalqların adət-ənənələrinin öncəplana çəkilməsi, insan, insan şəxsiyyəti, onun və azadlıqlarının qorunması, toleranlıq, yüksək humanist, əxlaqi keyfiyyətlərin, insanpərvərliyin həmisi dəqiqət mərkəzində saxlanılması onun ümumbəşəri fenomenə əvvələnməsinə təmin edir. Mədəniyyətin dünya xalqları, cəmiyyətlər tərəfindən yaradılmış təsisat, institut kimi fəaliyyət göstərməsi cəmiyyətin yaşaması və dağılmaqdan qorunması üçün şərait yaradır.

Beləliklə, mədəniyyət cəmiyyətin yaşaması və inkişafı üçün lazım olan bütün maddi-texniki bazarın yaradılmasına, biliklər əldə etməyə can atan insanların təcrübəsinin toplanmasına, cəmiyyəti idarə etmək üçün sosial təşkilatların yaranmasına və fəaliyyətinin təkmilləşməsinə, müxtəlif xalqların adət-ənənələrinin qorunub saxlanmasına, insanların əxlaq normallarının qanuniləşməsinə xidmət edən institutdur. Mədəniyyətin varlığı və bütövlüyü üçün üç aspektin (texniki baza, insanlar, onların təcrübəsi və sosial təşkilat) birlikdə fəaliyyət göstərməsi zəruridir.

Nəticə olaraq demək olar ki, mədəniyyət cəmiyyətin idarə olunmasının baza prinsiplərinin əsas vasitəsidir. Cəmiyyətdə yaranan bütün idarəcilik prinsipləri, siyasi-fəlsəfəsi konsepsiyalar mədəniyyətin qanuna uyğunluğuna uyğun fəaliyyət göstərməlidir.

KİTABXANAŞÜNASLIQ VƏ İNFORMASIYA

№2-3 (20-21)

2016

Qeyd etdiyimiz kimi orta əsrlərdə meydana gələn və bəşəriyyətin inkişafına böyük və həllədici təsir göstərən cərəyanlar və hərəkatlar: intibah, reformasiya və maarifçilik başlı mədəniyyətinin daha da inkişaf etdirilməsinə, yeni məzmun və mahiyyət kasb etməsinə qıymətli töhfələr verdi. Mədəniyyətin əldə etdiyi bu nailiyyətlər orta əsrlərdə və XVIII-XIX əsrlərdə formalanış multikulturalizm fəlsəfi-siyasi konsepsiyasının baza prinsiplərinə daxil olmuş, onun məzmununu daha da zənginləşdirmiş, elmi-nəzəri əsaslarının formalanmasına, mahiyyətinin aydınlaşmasına mühüm təsir göstərmmiş, predmetinin müəyyənləşdirilməsinə kömək etmişdir. Multikulturalizm bir siyasi-fəlsəfi konsepsiya kimi insanlığın tərəqqi və inkişafına xidmət edən humanitar-ictimai fənnə çevrilmişdir. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların zəruri aləti kimi digər mədəniyyətlərin mahiyyətini, xarakter xüsusiyyətlərini, tarixini və nailiyyətlərini öyrənmədən, onlara qarşı tolerant münasibət, müxtəlif xalqlara hörmət, mədəniyyətlərin və sivilizasiyaların dialoqunu qurmaq mümkün deyil.

Azərbaycan tarixən multikulturalizm ideyalarına sadıq bir ölkə olmuş, Azərbaycan xalqı öz xarakterik xüsusiyyətləri, adət-ənənələri, tolerantlığı, beynəlmiləlçiliyi, müxtalif xalqlara, dirlərə müsbət münasibəti ilə fərqlənmiş, ölkəmizdə xalqlar dostluğunun məkanına çevrilmişdir.

Bu məkan bütün dünyada multikulturalizm bərqərar olduğu müxtəlif xalqların, diniñerin, dostluq, qardaşlıq şəraitində yaşayan humanizmə, tolerantlığa, insanlığa xidmət edən Azərbaycan məkanıdır. Ancaq çox təessüf ki, böyük problemlərlə üzleşən müasir dünyada multikulturalizmə qarşı fikirlər formalaşmağa başlamışdır.

Avropa və bəzi Qərb dövlətləri multikulturalizmi idarə etməyin kifayət qədər mürəkkəb vəzifə olduğunu bəhanə edərək ondan imtina etmişlər. Həlbuki özlərini mədəniyyətin beşiyi hesab edən bu ölkələrdə multikulturalizm ideyaları əleyhinə yeni müstəmləkəçilik, bölünüb qurtarmış dünyani yenidən bölmək, xalqlar arasında ayrı-seçkililik, ırqçılık, dinlər arasında qarşidurma, dini düşməncilik ideyalarını təbliğ etmək, islam dini ilə xristian dinləri arasında düşməncilik toxumu səpmək, ikili standartlar tətbiq etmək meylləri güclənməkdədir. Hələ 90-ci illərdə multikulturalizmin dövlət siyasetinə, xalqımızın həyat tərzinə çevrilməsini zəruri hesab edən Ulu Öndər Heydər Əliyev yazdı: "Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayır. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, ırqindən, siyasi mənsubiyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir."

Məhz buna görədir ki, son 20 ildə dövlətçilik, Azərbaycan mədəniyyətlərin və dinlərin dialoqunun, toleranlığın tərəfdarı kimi çıxış edir. Bu məq-

sədələ ölkəmizdə Beynəlxalq humanitar forumlarda dünyanın görkəmli alimləri, Nobel mükafatı laureatları, siyasetçilər, dövlət xadimləri iştirak etmişlər. Forumlarda dünyanın maraqlandırılan problemlər, müzakirə edilmişdir. Çox sevindirici haldır ki, dünyanın intellektual elitasının diqqat yetirdiyi problemlər içərisində multikulturalizm paradigməsi əsas müzakirə obyektiına çevrilmişdir. Multikulturalizm paradigməsi XX yüzilliyin axırlarından etibarən mədəniyyət, indentifikasiya, hüquq, din, icma, millət, tolerantlıq, kulturoloji və digər bəşəri problemləri sivil dünyanın gələcək inkişafı naminə əlaqələndirir. Multikulturalizm dəyərlərinin qloballaşmaqda olan dünyanın bütün ölkələri və xalqları tərəfindən yüksək qiymətləndirilməsi multikulturalizmin Azərbaycanın dövlət siyasetinə, həyat tərzinə əvvələndirməsi haqqında böyük iş görən Azərbaycanın dünya şöhrətli Prezidenti cənab İlham Əliyevin xidmətləri danılmazdır. İlham Əliyev öz çıxışlarında və multikulturalizm haqqında imzaladığı dövlət sərəncamlarında multikulturalizmin müasir dünyanın mürəkkəb problemlərlə üzüldüyü bir şəraitdə böyük xilasedici əhəmiyyətini diqqətə çatdırmış, elmi nəzəri əsaslarının hazırlanmasına böyük töhfələr vermiş, dünyanın bütün sülh sevər insanların rəğbatini qazanmışdır.

Azərbaycan Respublikası dünyanın siyasi mərkəzlərində birinə əvvəlmişdir. 2016-cı ilin 25-27 aprelində BMT-nin qərarı ilə BMT Sivilizasiyalar Alyansının VII Qlobal forumunun Bakıda keçirilməsi dediklərimizə parlaq nümunədir. Bu forumda dünyanın 140 ölkəsindən 1500-dən artıq görkəmli alimlərin, dövlət və ictimai xadimlərin, BMT-nin aparıcı təşkilatlarının iştiraki forumun beynəlxalq əhəmiyyətini, forumda qəbul edilmiş bəyənnamənin bəşəriyyətin işqli gələcəyinə xidmətinin bariz sübutudur.

Forumda müzakirə edilən məsələlər içərisində multikulturalizm siyasi-fəlsəfi konsepsiyanının mühüm yer tutması və bu konsepsiaya yüksək qiymət verilməsi, multikulturalizm ideyalarının bütün dünya üçün, bəşəriyyət üçün böyük xilasedici, işqli gələcəyə xidmət etməsindən xəbər verir.

Forumda çıxış edən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev deyir: "Multikulturalizmin alternativi yoxdur. Əlbəttə, biza məlumdur ki, bununla bağlı müxtəlif fikir və baxışlar var. Bəziləri multikulturalizmin iflasa uğradığını iddia edirlər, ancaq müsbət nümunələr var. Bizim üçün multikulturalizm dövlət siyasetidir və bizim həyat tərzimizdir".

Respublikamızın bütün dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilən və müdafiə olunan multikulturalizm sahəsində əldə edilən böyük nəqliyyətləri beynəlxalq aləmdə xalqımızın, dövlətimizin imicini xeyli yüksəltmişdir. Məhz buna görədir ki, əldə edilən təcrübənin multikulturalizm dəyərlərinin həm ölkə daxilində, həm də beynəlxalq aləmdə təbliğinə böyük ehtiyac duyulmaqdadır.

Respublikamızın bütün ideoloji, informasiya, mədəni-maarif və təhsil müəssisələri və digər humanitar təşkilatlar multikulturalizm ideyalarının təb-

ligi prosesində yaxından iştirak etməli, təbliğatın müxtəlif forma və üsullarından sitifadə etməlidirlər. Multikulturalizm ideyalarının kütləvi təbliği üçün yaxşı olardı ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Multikulturalizm-Azərbaycanın dövlət siyaseti, həyat tərzidir" mövzusunda təbliğat xarakterli plakatlar çap edib bütün ideoloji, informasiya, mədəni-maarif, ilk növbədə isə kitabxanaları təmin etmək lazımdır. Belə plakatlar kitabxanalarda yaradılan "Multikulturalizm" daimi guşələrində görkəmli yerlərdə asılmalı, oxucular arasında təbliğ olunmalıdır.

Kitabxanaların multikulturalizmin təbliği sahəsində apardığı işləri ümumişdirmək, qabaqcıl iş təcrübəsinə yaymaq məqsədilə "Mədəniyyət" qəzetində və "Mədəni-maarif" jurnalında "Multikulturalizm və kitabxanalar" daimi rubrikanı açılmışdır. Həmçinin kitabxanalar şəbəkəsi olan nazirliklərdə, idarə və müəssisələrdə kitabxana işçilərinin vaxtaşarı təcrübə mübadiləsini aparmaq və qabaqcıl təcrübəni yaymaq məqsədilə metodik müşavirələr keçirilməlidir. Belə müşavirələrdə görkəmli alımların, yaradıcı ziyahıların çıxışları təşkil edilməlidir.

Respublikamızda multikulturalizm ideyalarının təbliği, xalqımızın multikulturalizm dəyərləri ruhunda tərbiyə edilməsi daimi xarakter daşılarından mədəniyyət, mədəni-maarif, kitabxanaçı kadrlar hazırlayan ali və orta ixtisas məktəblərinin son kurslarında multikulturalizm və mədəniyyət mövzusu tədris edilməlidir. Elektron informasiya bazasının, elektron kitabxanaların, elektron kataloqların, elektron kartotekaların yaradılması zərurəti də yaranmışdır. Göstərilən elektron vasitələr Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, respublika əhəmiyyətli kitabxanalarda, informasiya mərkəzlərində yaradılmalı və İnternete qoyulmalıdır. Elektron vasitələrin yaradılmasına ideoloji müəssisələr, AMEA-nın institutları, təhsil sisteminin əməkdaşları elmi və metodiki kömək göstərməlidir.

Multikulturalizm ideyalarının təbliğində ən məsuliyyətli vəzifə geniş oxucu auditoriyasına, geniş, qiymətli təbliğat vasitələrinə, ilk növbədə qiymətli kitab fonduna, elektron vasitələrə malik olan kitabxanaların üzərinə düşür. Respublikamızda multikulturalizm ideyalarının təbliği daimi xarakter daşılarından kitabxanalar yeni təbliğat vasitələrinin metod və üsullarından yaradıcılıqla istifadə edərək, əhaliyə kitabxana-informasiya xidmətinin elmi əsaslarına söykənən, həm kitabxananın özündə həm də virtual üsula xidmət göstərməlidir.

Məlumdur ki, respublikamızda əhaliyə kitabxana-informasiya xidməti müxtəlif tipli və növüllü kitabxanalar tərəfindən həyata keçirilir. Bu şəbəkəyə Milli kitabxana, respublika əhəmiyyətli kitabxanalar, AMEA-nın kitabxana şəbəkəsi, ayrı-ayrı idarə və müəssisələrin, nazirliklərin kitabxanaları daxildir. Ölkəmizdə multikulturalizm təbliğatı daimi xarakter daşılarından kitabxanalar zəngin kitab fondunun yaradılmasına xüsusi diqqət yetirməli, respublika-

mizda və xarici ölkələrdə nəşr edilən kitabların planlı, ardıcıl əldə edilməsini kitabxana fondunun yeni ədəbiyyatla komplektləşdirilməsini həyata keçirməlidir. Kitab fondu komplektləşdirilərkən multikulturalizmin dəyərlərini özündə əks etdirən ədəbiyyatın, ön plana çəkilməli, oxucu marağının öyrənilməsi yolu ilə ən yaxşı ədəbiyyat alınmalıdır və təbliğ edilməlidir. Məlumudur ki, kitabxana fondlarının komplektləşməsi maliyyə vasitəindən asılı olduğundan, rəhbər təşkilatlar, kitabxanalar maliyyələşdirilərkən bu mühüm cəhəti diqqətdən qaçırılamalıdır. Bütün təbliğat vasitələrindən öz üstünlükleri ilə fərqlənən kitabın böyük qüvvə olması unudulmamalıdır.

Kitabxanaçı multikulturalizm ideyalarının müntəzəm təbliğ edilməsinin zəruriliyini nəzərə alaraq kitabxana binasının girişində multikulturalizm guşəsi yaratmalıdır. Bu guşələrdə multikulturalizm dəyərlərinə həsr edilmiş plakatlar, kitablar, dövri mətbuat materialları, qəzet və jurnallar, informasiya materialları, məlumat-bibliografiya vasitələri, həmçinin elektron vasitələr olmalıdır. Guşələrlə yanaşı kitabxanalarda kitabların, dövri mətbuat sərgilərinin hazırlanmasını da nəzərdə tutulmalıdır. Sərgilərin bədii cəhətdən yüksək zövqle tətib edilməsinə diqqət yetirilməli, materialların məzmununa uyğun sitatlarla təmin edilməlidir. Daimi və mövzu sərgilərində Ulu Öndər Heydər Əliyevin əsərlərindən, prezidentin fərman və sərəncamlarının, rəsmi dövlət sənədlərindən, görkəmli dövlət xadimlərinin, mütəxəssislərin əsərlərindən iqtibaslarla təmin edilməlidir.

Kitabxanalar Ulu Öndər Heydər Əliyevin multikulturalizm dəyərlərinin elmi əsaslarının əsas bazasını təşkil edən "Azərbaycanlıq fəlsəfi konsepsiyası" haqqında kitab sərgilərinin keçirilməsinə, bu konsepsiyanın, xalqımızın milli ideologiyası kimi öyrənilməsinə ciddi diqqət yetirməlidir. Ölkəmizdə informasiya cəmiyyəti şəraitində multikulturalizm ideyalarının təbliğində elektron vasitələrdən istifadə də mühüm əhəmiyyət kəsb edir. Elektron vasitələrdən istifadə prosesinin məqsədyonlu və mərkəzləşdirilmiş şəkildə, elektron vasitələrin İnterneta qoyulması qaydası ilə aparılması, oxucuların suallarına, sorularına, tələbatlarına daha səmərəli xidmət göstərməyə səbəb ola bilər.

Mərkəzləşmiş elektron xidmət məqsədilə multikulturalizmə aid elektron kitabxanalar, elektron kataloqlar, elektron kartotekalar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində, M.F.Axundov adına Milli Kitabxanada, respublika əhəmiyyətli kitabxanalarda, Mərkəzləşmiş Kitabxana Sistemlərində yaradıla bilər. Elektron vasitələrin İnterneta qoyulması multikulturalizmə dair ədəbiyyat tabliğinin, kitabxana-informasiya təminatının yaxşılaşdırılmasına, oxucu fəallığının artmasına, oxucuların vaxtına qənaət edilməsinə müsbət təsir göstərə bilər.

Kitabxanalarda multikulturalizmə dair oxucu konfransları, tematik gecələr, müşavirələr, məruzələr və yeni kitabların təqdimatının keçirilməsi əvvəl-

cədən hazırlanmış plan əsasında həyata keçirilməkdədir. Belə tədbirlərdə respublikamızın görkəmli alımlarının, yaradıcı ziyahılarının, ədəbiyyat və incəsənət xadimlərinin, gənc şair və yazıçıların gücündən istifadə etmək bu mühüm tədbirlərin səmərəliliyinin artırılmasına şərait yarada bilər.

Yekum olaraq mən çoxdan düşündüyüm bir problemin həllinin zəruriyyətini dila gətirmək istəyərdim.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Yazarlar Birliyi arasında həyata keçirilən birgə layihəyə əsasən yazıçıları və şairləri, xüsusilə gənc yazarları ayrı-ayrı kitabxanaların işində iştirak etmək, oxucular qarşısında öz yeni əsərləri ilə çıxış etmək, oxucularla təmasda olmaq, onları kitabxanaların işinə kömək etmək üçün istiqamətləndirmək, cəmiyyətdə gedən müasir problemlərlə tanış etmək məqsədilə onları kitabxanaların işinə cəlb etmək yerinə düşərdi. Bu, oxucuların, xüsusilə gənclərin mütaliə marağını artırmaqla onların vətənini, xalqını sevən biri kimi vətəndaş, vətənpərvər bir insan kimi tərbiyəsinə müsbət təsiri xeyli yüksəldərdi.

Dünyanın bir çox ölkələrində multikulturalizmə biganə münasibət yarandığı, multikulturalizm dəyərlərindən uzaqlaşma meyli artlığı bir şəraidiə Respublikamızda multikulturalizm ideyalarının, dəyərlərinin inkişaf etdirilməsi, daha da möhkənləndirilməsi üçün möhtərəm Prezidentimiz İlham Əliyevin dediyi kimi "Multikulturalizm Azərbaycanın dövlət siyasetinə və həyat tərzinə çevrilmişdir."

Azərbaycan tarixinə nəzər saldıqda belə bir tarixi həqiqət göz öünüə gəlir ki, mövcud olan ictimai-siyasi quruluşdan asılı olmayaraq bütün dövrlərdə Azərbaycan xalqlar dostluğu, ölkəmizdə yaşayan xalqların, dillərinə, dillerinə, adət-ənənələrinə hörmət məkanı olmuş, dözümlülük, tolerantlıq məkanı kimi söhrət tapmışdır. Azərbaycan müstəqillik əldə etdiğindən sonra Ulu öndər Heydər Əliyev tərəfindən ideya, elmi-nəzəri əsasları hazırlanan "Azərbaycanlıq" fəlsəfi konsepsiyasına müvafiq multikulturalizm dəyərləri daha da zənginləşdirilmiş, respublikamız dünyadan multikulturalizmi yaşıdan qoruyan, daha da inkişaf etdirən sabit bir ölkəsinə çevrilmişdir.

Azərbaycan xalqı əmindir ki, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi müvəffəqiyyətlə həyata keçiriləcək, multikulturalizm dəyərlərinin daha da təkmilləşməsinə, bəşəriyyətin işıqlı gələcəyə doğru irəliləməsinə böyük töhfələr verəcəkdir.

**ПРОБЛЕМЫ ПРОПАГАНДЫ ЦЕННОСТЕЙ
МУЛЬТИКУЛЬТУРАЛИЗМА В БИБЛИОТЕЧНО-
ИНФОРМАЦИОННОМ ПРОСТРАНСТВЕ**

ХАЛАФОВ А.А.

РЕЗЮМЕ

В статье были проанализированы идея мультикультурализма. Мультикультурализм играет важную роль в установлении дружбы между народами. Мультикультурализм в Азербайджане является моделью для других стран.

***Ключевые слова:** идея, мультикультурализм, носитель, ценности, библиотека.*

**PROBLEMS OF PROPAGANDA OF MULTICULTURALISM
VALUES IN THE LIBRARY AND INFORMATION AREA**

XALAFOV A.A.

SUMMARY

The article analyzed the multiculturalism, the expression of different cultures in the scientific status. Multiculturalism plays an important role in establishing friendship between the peoples. Multiculturalism in Azerbaijan is almost a model for other countries.

***Keywords:** idea, multiculturalism, carrier, values, library.*